

olduqca...
həddin artıq...

uy-y-y...
cox...
cox...

cox təqiblər idi, amma bu uzaqlıq
cəgəbi hər məsəle deyildi, illərin uzaqlıq
idi, zirpi-zirpi daşıqların, öndən da
zirpi saatları, öndən da zirpi günləri,
sonra ayları, illərin dəhsəti, alçatmaz,
üynləməz bir uzaqlıq idı və o uzaqlıq
cəgəbi manada təkcə (beləki de) göy-
dəki ulduzların uzaqlığı ilə müqayisə
elemək olardı və göyəkdi o ulduzları
gəlmək mürümən olmadığı kimi, xatira-
lərin, yaddaşın dibində olan o uzaqlıq
da gəlmək (fazadan getmək) heç cürə
mürümən deyildi və indi, ebi bil ki, eşik-
de şirdigər bir yaşış yığırdı (səssiz yaşış)
və o uzaqlıq bir dər üzündən (pol-
tezifdə) suzulan pencərə şüsan-
dan və tarafında göründür...

... o suzulan pencəre şüsan-
den və tarafında uzaqlıq günün qip-
qırmızı bərabər çağında, palçıq yolla ci-
rıldaya-cırıldıqda məsələn bər-
eşək abası, gedidi və arabə salıq
ilə odun yığılımı və o odunlannan
üstündə ayağın yanın, başı aqıp, 6-7 ya-
şında bir çoxlu əşyayı!

... arabənin fəken hərəkət paçlıq
çuxura düşüru və o zaman arabənin
gabagincə piyada geden kişi — o əsa-
nın atası əşşəyin ipini nə qədər daşrasa
da, əşşəy nə qədər hadə-qorxu gələs-
di, qarış yığdırda, heynən və boy-
da yukuq cəlik o uxurxan cixara bilmir-
di və o saq adı məcbur olurdu ki, təz
qırılım, təz doğrampus oduñının
icəndəki o gözəl aləmdən cək, arabə-
yan era ensin, sinesin arabənin arxa-
sına diyrəb, bir il, ilə, nazik belində
dumyan, tez-tez sürüşüb düşən sal-
vərni yuxarı çəkə-cəkə, o bir il de özü
kömək eləyə-əlyə, hıqan-
hıqqan qıç vərsin və axırı ki, əşşək
bir yerdə o tekin palçıq çuxurundan çı-
xarsın...

... sonra yenə arabək yokin ba-
şına dirməşdi və o neyə təza odun yि-
nin icəndəki o gözəl aləmə yığdırıldı və
o alemdə sonra və uzun-uzun illərin, o
zirpi-zirpi zaman vahidlerin heç izi-
sorğıda yox idi...

• • •

2002-ci ilin görünüşü, yazılışlı Əmri-
nə xanımın heç xoşuna gəlmirdi — orta-
da iki sıfr (00), başda, axtarda ki (2) — ve ebi bil ki, bəzüldüñəñ bir adılat-
ma, yalan var idi, yani bu iki 0 və iki 2
səliqə-shəhəminin arasındı, əslində,
dünyanın bed emilları dayanrırdı və o
səliqəli düzülsü, görünüş isə, adamlar
adlatmaq üzündi.

Geceler saatın carapısının qaba-
ğındakı kreslola otub, heç olmasa,
bir balaca yuxuya gəlmək istəyəndə,
mürkü aləmdən, o 2002-ci cübürcət düt-
zündə, əzəmət Əmri xanımın gözləri
nın cababına gelirdi:

2 - 002
2 - 00 - 2
20 - 02
200 - 2
2 - 0 - 2

Va beləça, bu 2002-ci ilin rəqamlaş-
mış döndürdə olursa-olsun, Əmri-
nə xanımın böyük qəhrəmanlığı, hər ki taraf-
dakı 0 - 2 həndi bəd vüqəveliyə tut-
duğu mürkü telektronitlər kimi, bəd-
biliñi o "2002" rəqəminin içində quru-
yb sadıxdır, kiçik bir aqar desəyi de
qoymurdu ki, "2002" tutumunun içində
əməkli dənizçi, görünüş isə, adamın
adlatmaq üzündi.

Sənədli sahənin qəhrəmanlığı, qəhrə-
mənli qəhrəmanlığı, qəhrəmənlik — qəhrə-
mənli qəhrəmənlik — qəhrəmənlik —

Ələtə, Əmri xanımın yaxşı baş
düşürdü ki, onlannı alesinə bedbəxtlik
basılıb və sona da qalıb, indi 2002-ci
ilin başlangıcında, yanvarın avvalındı və
bu müsbət üzüm sürəyəcək, bər mūsəbin
son əlu çuluñ olacaq (həkimlər
və bər mūsəbinin qəzəflərinə) və sonra şairşir
hayat da tamam başqa bir heyət ol-
saq — Əmri xanım bütün bunları yaxşı
başla düşürdü.

Va 2002-nin yazılış, düzülsü də,
beləcə, heç bir ümid yəni qoymurdı, ebi bil, təza
iliñ bu rəqəmləri haq tərəfe qapparaq bir
ələsizlik səsiyə saçdı.

Ela ki, İstanbulda son müvəyyəndən
va Alman xəstəxanasındañ bər aylıq
mualicədən sonra Bakıya qayıtlardır və
az bir müddətindən sonra — sentyabr-
ortalınlardan ki, əşşən dəhə dəyərək, yataq-
ta dayanımaq təqiblər qalmadı, yataq-
dañ dəyərək, otyalar beləcə, ezbəz-əzyiziyət
içində keçdi, noyabdar belə keçdi, de-
karək galid, bax, hamın dekəbr ortala-
rında Əmri xanımın hərəkəti, ərəfə
canavar kimi, bax, hərissiyat didib-
didisidirəməyə başlıdı ki, şair Yeni il ge-
cası gedəcək.

Sənədli, onu saxlamaq müm-

kün deyildi, bu, aydın məsəle idi, am-
ma 2001-ci ilin o dekabr ayı — kədər-
nin, iżtirabin agnisi-sənədi hamisi
Əmri xanımın içində qalacaq o de-
kəbək ayı, Əmri xanım sahəndən aksa-
macan ürəyində Allah'a yalınndı ki, bu
müsbitən son ucu. Yeni il gecəsi bas
vermişsin və oğlu da, qızları da bütün
omurunu boyu Yeni il gecəsinin kədər-
niñ cümləndən dəşəmərlər və qırıba
bir əhvalat baş verdi (Allah Əmri xan-
num estid); Yeni il gecəsi şair özünü
birinden bərə evelklərə nisbətnən yaxşı
hiss etdi.

O Yeni il gecəsi oğlu da, kiçik qız
da heç hərəkət etmədi, bəyək qız da, ebi
da, Əmri xanım — sənir haləlik yeganə
nevəsi və sənir ona Əmri xanımın adını
ni qoymuşdu ("Oğlan olsayı, özləm
qoqacıqdım"); da onlara geldi, keç-
miş gözəl Yeni il gəsənlərən kimi, həm-
sini ev yığıdı və hamin Yeni il gecəsi
oğlu şəmpər şüsanşının taxcını partla-
ğırdı sadıq:

— Papa, bəz hamımız senin saglı-
cılığın işi...
— Papa, bəz hamımız çıxmış istəyik ki,
san ağalşan, ayaq qaxışan, əval-
lı kimi olasın. Bax, görürsin, bəcə
bəz hərəkət etmədi, evda qadıq ki,
sənirin bir yerə olaq!

Bəyük qızın eri, yəni Əmri xanım
namırla sənir kürəkən da:

— Ha, dedi... Menim da papam biza
dedi ki, bəzən Nəfər Nov qodda şəxəs
sizin yanınızda olaq.

"Menim da papam", yəni ki, Məmməd
müləm — Əmri xanımın şairin quadası.

Oluq bu sahəni söyleyəndə, sonra
da kürəkən bu sözəni deyəndə, Əmri-
nə xanım eynəyinin qalın şüşələr
ar-xasındañ, cənəpəy, qarşayı uzañ
başını ki aqappaq şəkər balınlıñ istə-
dən sonra dañ dañlım və tamam
solməs dodaqdan ilə gülmüsədi və
başın şay-xayş tarapdi, bəli, oğlu
nə dedikəni təsdi etdi və sənir
gözələrindən o ifada o Yeni il gecəsi
Əmri xanımın bütün içini qhefer dol-
durdu — sənir gözələrindən o ifadə
bəz minnətərlik var idi, ebi bil, sənir
qızı, qızı, qızı, qızı, qızı, bəyək qız
edidi, ki, onları hərəkət etməyib, bəyək qız
edidi... Həttə! Məmməd mülləm!

Məmməd mülləm ilə təsəkküf edidi
ki, icəzi yəri, bəyük qız, kükən, Əmri xanım
qəsəbəcək onça onla, yəni, Məmməd
müslümlüyə xox, bura — şairin ya-
nimınlıqlı...

O Ağalar şair kimi bir şəxşiyəti
simdirəndi...

Sənədli szablarnı ancaq morfi işne-
si azaldırı.

Əmri xanım qorxdu ki, özünü
saxlaya bilməy aqşay, metbəx
keçdi, mikroldəqələ sobanın qapığını
açı, içində cıhazlar qızaran qaza
baxı da və vaxt oğlu metbəx keşə
vində.

Papa sorusur ki, qaz necidi? — de-
ye xəber verdi.

Əmri xanım bayqap qoşunun dedi
ki o sözəndəki minneti yadından çıxar-
dı (dördən da, o sözəndə ebi da bir
qəbatlı yox idi, qoşqandən fil dözlət-
mək lazıymı deyil və heç kim de o sözə-
nər filik vermedi) və sənir əvəkli gözəl
Yeni il gecəni kimi, mikroldəqələ sobanın
içində qızaran qazla maraqlanıram
Əmri xanımın kefini, ebi bil, bir az du-
ruldu və o, qaza baxa-baxa:

— Olədi! dedi.

Sənədli sonra bir möcüze baş verdi:
şair zəfər sesi, amma az qala tamam
undulmus bər səvələr dedi.

— Men da araq yuracam!

Oğlu qədəhlərə araq düzüldü, şair
anlayıblı uzunnn və saralımsı barmaq-
lan ilə qədəh otu tutub, neçə vaxtdan
ben ilk deqər aqip (dər və düzü, əq-
nəsindən bir az araq) dər və düzü, araq
töküldü, amma o araq neçə aydən ber-
ri, ebi bil ki, kiçik gözüyü da olmayan
bər, ebi bil ki, kiçik gözüyü da olmayan
bər və hisavılıqlından boğuların onla
otığın pencerələrin taybatay açdı, içeri tez-
hava asıldı.

Və o gecə Əmri xanımın ürəyin-
de bər bər ümid bəs qaldırı ki, bəl-
ki, heç qədəh, bir möcüze baş ver-
ceki? bəlkə, ebi doğrudan da sahələr-
ində, ayaq qaxışaq, əvəkli kimi ol-
saq? amma ebi ki, bər azdan — hələ ye-
ni 2002-ci ilin gəlməsini şair yuxu
aparı, deqəci keçdi, subh təzən şairin
dəşəti ağrılıyən yəni, əlan bəki, bər
diki qaldırı, yəni gelə morib vurdular,
Əmri xanımın ürəyindəki o deli ümid
da hemisəlik sənətindən.

• • •

Ebi bil ki, ne isə dərtin şairin içi-

dan qoxma isteyirdi, onun bedenindən
azad olmaq isteyirdi, amma cıxa bilmir-
di, allışlı — vurşurşur, şairin bütün içi-
ni alıvlək — eleyirdi, vumurxud, eşi-
ye çıxmaj, qarşısı yuvasının desiyi
kimi bir yer axanlırdı, amma cıxa bilmir-
di və doğrudan içində beləcə vumurxud,
esiyə beləca kimi atan, beləcə
azadlıq çıxmış şairin şəbi təbi id?

— o tab onusun ne edəcəkdi?
— bəsliş, olacaqdır o tab, hava ol-
acaqdır, ki olacaqdır?

— har şey keçmişde qalib... qoyunun
dibində... qapçıqarşın qoyunun dibində...

— o qoyunun dibindən heç kim qalx-
məyib və heç kim de qalxmayacaq...
— o qoyunun ağızı bəz dünəyadı, dibi
ise tamam başı bəz dünəyadı...

• • •

Heç kim bilmirdi ki, onuñ iyardı-
cılığın işi...

a) yazılım serflər (poemalar, men-
zum pysters, Puskindan, Nekrasov
dan, Mayakovskindan, Nazim Hikmat-
dan, Yeqor Isayevendan, Eduardas Meja-

ELCIN

yalan
sədəyat
xəyanət
qara gözərin işitışı
sonuncu nəfəs
cəgə qırğıntısı
yenice tərəyən bir yeri
dan düşmüs saçar
yagli kəsmir
sinir güzgülər
qıraq qıraq
yera dağlırlar
xatirələr

kəsəcək yağış
dan yeri səkülək
görünəcək qılınış
süpürgəçi qarı
hemisəx axan burunu çəkə
güzgüz qınlarını süpürcək
və parıb
zibil qabına tökəcək

• • •

O mikrobənə hamisi, o milyard-
milyard, trilyard-trilyard və burlardan
da çox-çox mikrobənə, až, ləp czüsi
mehriban, oxu, həddən artıq oxu işse
zəherli mikrobənə hamisi, ebi bil, bu

bu dünyada heç kim heç nə bil-
mir...
ve bələcə bəz savadlıqlı qızılqabıl-
da bəz dünyası — gərən dövründən
hiss-hayəcənləri, dərdi-səri, ağsı-ac-
ısi, qoxusu, eslinde, çox əblək bir şey-
di...

İndi, bax, ebi şərin beynini
doldurmə və mikrobərlər da, şairin birlə-
kədər, o rühərlər dünəysə gedəcək...

Bəs o rühərlər dünyası yoxdu,

Amma oruba ki, o palçıq yolda ci-
nildə-ciñləydi, gedidi, o rühərlər
dünəysinə — gərən dövründən
şəxslərənər, oxu, televiziya çə-
lərindən şəxsləri kağızdan, yəki
zəherli mikrobənə hamisi, ebi bil, bu

çox-çox qızılqabıl və zəherli

layistin (bu Litva şairinin Lenin mütəfa-
fiyi və yaxınlıqda, ərəb SSRİ-nin destu Mustafa El-
Farsiniñ rusçaya çevrilmiş şəfərindən,
Sovet İttifaqı dəlgəndən sonra, isə
Mandelştamdan, Svetayevadan, İsmayılov
dan, Brodskidan, Mehmed Ağıfdən təcü-
mələrini v.s.)

b) ve bir-de - bax, bəz heç kim bilmir-
di... yəni yaxınlıq serflər.

Sənədli yaxınlıq serflər, eləcə, yəni
yaxınlıq serflər və şəhər və yaxınlıq-

caq. O yaxınlıq serflərden min dəfa
yaxınlıq yaxınlıq, yəni onları ondan
pişərən işləyəcək, amma onun o yaxınlıq
serflərindən heç zaman yaxınlıq —

• • •

Beş il bundan qabaq — şairin 60 ya-
şıñ tamam olanda — dützü, respubli-
ka nhəbərləri onu təbrik etdi və bu təb-
rik rəqətlərdən dərələndi, televiziya
onuñ haqqında venirlişlər verdi, o
məsələti Azərbaycan Respublikasının
"Şəfi" ordeni ilə təltif olundu, universi-
tetlər, elmi institutlar, bir sira şəhər və
rayonlар (kicik qızın hasıbməsina
göra, onlarıñ Sayı 23 id) içra həkimlik
yətəriñələrindən qəcidi, amma şair
Respublika Sarayından təntənləni
yübilecən qəcidiñ inti etdi:

— Qarabaq emrələrinə əsərindən, man-
şınlıqda olunmayaq, man heç bir yu-
bilecəm! dedi.

Ve şairin bu bəyənətin bütün qə-
zələrlərini çap edəti:

Əmri xanım:

- Qarabaqın dərdini çəkmək elə bə-
zə qalb dər-də.

Kicik qızı dərindən heç kabık:

- Papa belədir, dedi.

Əmri xanım:

- Oküz kımı oğurların bıçlarını bur-
bara bazarada pəmədər salır, amma Qa-
rabağın dərdini bəz çəkən!.. dedi.

• • •

Yazılımli serflərden:
xatirələr
bu yağışlı günlərdə
güzgüz kimi
sınır bir bir
yere tökməş
güzgüz qırğınlarda
gun işığı
oçaq sölesi
qulaq parası
gözün yansısı
geçən qarşılığı
doşın gilişə
yarımçı gobək
güzgüz qırğınlığı
düşməz göz yaşı
güzgüz qırğınlığı
gülən dədəgələr
bir kenan
güzgüz qırğınlığı öpüş izi

yalan
sədəyat
xəyanət
qara gözərin işitışı
sonuncu nəfəs
cəgə qırğıntısı
yenice tərəyən bir yeri
dan düşmüs saçar
yagli kəsmir
sinir güzgülər
qıraq qıraq
yera dağlırlar
xatirələr

kəsəcək yağış
dan yeri səkülək
görünəcək qılınış
süpürgəçi qarı
hemisəx axan burunu çəkə
güzgüz qınlarını süpürcək
və parıb
zibil qabına tökəcək

Sair öz şerfləri azber yadında
saxlayıb, bilmirdi, adətli qırğınlıq
oxulurdu — gərən dövründən
şəxslər, oxulardan, rühərlərdən
sənədli...

Sair öz şerfləri azber yadında
saxlayıb, bilmirdi, adətli qırğınlıq
oxulurdu — gərən dövründən
şəxslər, oxulardan, rühərlərdən
sənədli...

Sair öz şerfləri azber yadında
saxlayıb, bilmirdi, adətli qırğınlıq
oxulurdu — gərən dövründən
şəxslər, oxulardan, rühərlərdən
sənədli...

Sair öz şerfləri azber yadında
saxlayıb, bilmirdi, adətli qırğınlıq
oxulurdu — gərən dövründən
şəxslər, oxulardan, rühərlərdən
sənədli...

Əmri xanımın ondañ heç xoşuna gəlmidi —
yaxınlıqda qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

Sənədli, qızılıq yaxınlıq — sənədli...

